

Moda Qarıynan Müdə Qarının Nağılı

Əzizə Cəfərzadə

© Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Badi-badi giriftar, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan. Sizə kimdən deyim, kimdən danışım... biri var idi, biri yox idi, allahın bəndəsi çox idi... Bitlis vilayətində Adil şah adında bir padşah var idi, adı kimi özü də adil idi. Dünyada dost desən dostu, dövlət desən var-dövləti, torpaq desən gözəl-gözəl ölkələri, pul desən xəzinələri var idi... dünyaya sığmayan. Nəyi desən var idi Adil şahin, bircə övladı yox idi. Yaman bikef dolanırkı Adil şah. Günlərin bir günündə Məhəmməd Nəsir tinində bir rəmmal-dərviş peydə oldu. Elə bu vaxt Adil şah külafirəngidə oturub beht içində qəm dəryasına qərq olmuşdu. Birdən eşitdi ki, bir səs gəlir küçədən:
—Fala baxanam, rəml ataman... Fala baxanam, rəml atanaa...a...m...

Adil şah əmr elədi, nökər-naib gəlib rəmmal dərvişi padşahın hüzuruna çağırırlar. Padşah dərvişə diqqətnən baxdı. Gördü, vallah, heç indiyənəcən gördüyü dərvişlərdən döyük. Elə bil allah könlü olanda yaratdığı bu bəndəsinə bir dərya aql verib. Ağlı bir cüt nur kimi gözlərində parıldayır. Adil şahın quşu dərvişə qondu, ürəyi nədənsə telləndi, dedi:
—Ağa dərviş, rəml at, gör allahın qulluğunda günahım nədi?

Dərviş Adil şahın üzünə matdım-matdım baxandan sonra dedi:
—Şahim, sənin dərdin övlad dərdididi...

Adil şah daha da qəmləndi, dərindən bir ah çəkdi:
—Elədi, ağa dərviş! Dəli-dərdim övlad dərdididi. Bax gör qismətimdə övlad varsa, səni dünya malından qəni eləyəcəyəm. Nə istəsən verəcəyəm...

Dərviş dedi:
—Hökmdarım, mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm. Bəyəm dərdini bir baxışla tapıb deyəndə bunu başa düşmədin?
—Düşdüm, ağa dərviş, çarəsini de!..

Çarəsi asandı, padşahım! Saraydakı xanımlardan sənə övlad yoxdur. Sən çilləyə düşmüsən, gərək arvadlarından əl çəkib Bitlisin lap qırığında kasib bir çoban daxması var, orda hamının əl üzdüyü fağır bir külfətin fağır bir qızı var. Sən gərək onu alasan. Qismətindəki övlad o qızdadı...

Padşah hə-hə eləyənəcən dərviş bu sözləri deyib gözlərdən qeyb oldu. Nəinki Adil şah, heç nökər-naib də bilmədi ki, haçan, hansı qapıdan çıxdı, getdi... Qərəz, Adil şah çox sevindi. Elə o saat əmr elədi at, araba, nökər-qulluqçu hazırlandı, padşah özü də ata mindi, Bitlisin qırğıına çıxdılar. Gəlib burada doğrudan da bir ucuq daxma gördülər. Daxmaya bir neçə qədəm qalmış içəridən zəif zarlıtı səsi eşitdilər. Nökərlər, qulluqçular içəri girib, burada yırtıq mitil içində xəstə yatmış bir qız gördülər. Padşahın əmriylə qızı xərək üstünə götürüb arabaya qoydular, saraya gətirdilər. Hamamladılar, geyindirib-keçindirdilər.

Həkim, dava-dərman elədilər. Bir neçə gündən sonra qızın rəngi durulub özünə gəldi. Bir qız oldu, bir qız oldu, day nə deyim. Gül qönçəsi kimi açıldı, tuti dilli, şəkər sözlü, şirinduzlu qız Adil padşahın çox xoşuna gəldi. Amma Adil padşahın vəkil-vəzir qızlarından olan arvadları bu kasib qiza paxılıq eləyirdilər ki, neyçün Adil şah hamını yadından çıxardıb, bir payyığan qızını gətirib özünə arvad eləyib. Heç bir neçə ay keçməmiş məlum oldu ki, qız hamilədi. Day qızın hörməti birə-beş artdı. Adil şah qızı deyirdi ki, ayağını yerə qoyma canım çıxar, gəl sinəmin üstən yeri. Hər gün beş vaxt namazını qılırdı, allahına dua eləyirdi ki, onu yada salıb, varis verəcək. Qərəz, nağıl dili yüyrək olar, doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə başa çatdı. Adil padşahın arvadının ağrısı tutdu. O, bari-həmləni yerə qoymağə hazırlaşdı. Adil padşaha xəbər getdi. Sarayda bütün vəzir-vəkil qızları bir-birinə dəydilər ki, necə ki, necə? Bir payyığanın qızı gəlib padşaha arvad olmayı bəs deyil, hələ bir varis anası da olacaq? Padşaha oğul-qız doğacaq? Day ondan sonra bizim sarayda bir köpüklük miqdaramız olmayacaq. Qab qaba dəyən kimi arvadlar bir-birinə dəydilər. Baş hərəm ikinci hərəmi də yanına çağırıldı. Sözləşdilər, məsləhətləşdilər, hər ikisi də Adil padşahın qulluğuna gəldilər, dedilər ki:

—Ey böyük padşah! Sənin sonsuzluğun bizim də ürəyimizi ağrıdırdı. Şükür olsun xudavəndi-aləmə ki, sənə övlad verir. Gözlərimiz aydın olsun! İzin ver, biz sənin sədaqətli bəndələrin, neçə ilin baş yoldaşı olmuşuq səninlə, sənin gəlininə özümüz qulluq eləyək. Onun sarayda kimi-kimsəsi yoxdu. Allaha da xoş gedər, bəndəyə də.

Adil şah xoşhal oldu, arvadların sözlərinə inandı. Sən demə, qurğu ayrılmış. Baş hərəmnən ikinci hərəmin, hərəsinin bir dayəsi var idi, bu dayələr iki əkiz bacı idi. Birinin adı Moda qarı, birinin adı Müdə qarı. Hər ikisi də kələkbazählədə şeytana papiş tikərdi. Qədim nağılçılar deyər ki, qarilar bir neçə cür olur: qarı var ipək qarı, qarı var köpək qarı... bax bu qarilar köpək qarılardan idi. Bəlkə elə şeytan anası idilər. Qərəz. Baş hərəm cariyəsini göndərdi, dayəsi Moda qarını, bacısı Müdə qarı ilə birlikdə qulluğuna çağırıldı. Moda qarı ilə Müdə qarı bir su içimdə baş hərəmin hüzurunda hazır oldular:

—Hökmün nədir, mələkə?—deyə soruştular.

Baş hərəm onların dərsini verib özü ilə birlikdə zahi yatan otağa gətirdi. Bəli, qarilar hazırlıqlarını görüb gəldilər. İçəri girən kimi biri zahinin arxasına keçdi, biri öönü kəsdirdi. Baş hərəm qalan kənizi qulluqçunu otaqdan qovdu. Bir qədər keçmiş Adil şahın təzə arvadı əkiz uşaq doğdu: biri oğlan, biri qız. Hərəsi bir ay parçası, gün xirdası, buz baltası, gül qönçəsi... Moda qarıynan Müdə qarı tezə uşaqları əski-üşküyə büküb

gizlətdilər. Zahının yanına ətəklərinin altında gətirdikləri bir cüt it küçüyү qoydular. Qapıda duran müştuluqçuya da xəbər elədilər ki, bəs hal-qəziyyə belə: padşahın arvadı it küçüyү doğub, özü də bir cüt... Bəli... qabqaba dəyən kimi vəzir-vəkil, nökər-naib bir-birinə dəydi ki, ay aman, bu qara xəbəri kimin dili varacaq, padşaha xəbər aparacaq? O yandan Adil şah taxt-tac otağında oturub xəbər gözləyirdi. Tez-tez qapiya, pənəcərəyə boylanırırdı. Nədimi xəlvəti göndərib xəbər bildirirdi. Nə başınızı ağrıdım, birdən şahın qoca vəziri içəri girdi, yeri öpdü, ərz elədi:

—Qibleyi-aləm, deməyə dilim gəlmir. Amma ayrı əlac yoxdu. Bəs sənin arvadın bir cüt it küçüyү doğub...

Adil şahı elə bil ilan çaldı bu xəbərdən. Amma birdən nə fikir elədisə heç nə bürüzə vermədi, dedi:

—Neynək, allah məni onunlasa da yada salıb, şükür kərəminə! Gedin, o it küçüklərini yanına gətirin. Amma onları doğan arvadı tez gəldiyi yurda qaytarın, bir də gözlərimə görünməsin.

Baş hərəm qapının dalındaca dayanıb qulaq asırdı, elə bu xəbəri eşidən kimi, tezçə özünü zahının otağına çatdırıldı, heç əməlli-başlı özünə gəlməmiş biçarə zahını nökərlərin əlinə verib, şəhərin kənarında həmin o ucuq daxmaya atdırdı.

O yandan küçükləri padşahın yanına gətirdilər. Adil şah ürəyində hərdən-hərdən fikir eləyirdi ki, burda nəsə var, o dərviş yalan deməzdidi. Amma bir çarə tapa bilmirdi. Baş hərəm, Moda qariynan Müdə qarı işləri elə qurmusḍular ki, şah bir sudur anlaya bilmirdi. Elə dərvişin xatırınə, ya ürəyinə gəlməmişdə it küçüklərini özündən ayırmırırdı. Birini taxtin bu qılıcına, o birini də taxtin o biri qılıcına bağlatdırılmışdı. Hər dəfə xörək vaxtı padşaha üç nimçədə xörək gəlirdi, birini şahın öz qabağına, birini bu küçüyün, birini də o biri küçüyün qabağına qoyurdular. Belə-belə küçüklər böyüüb bir neçə ayın içində iki yekə it oldular, amma padşah onları taxtından ayırmadı, elə yanında saxladı.

Padşah burda, zahi köhnə xarabaliqda, it küçükləri taxta-tac otağında qalsın, Moda qariynan Müdə qarı baş hərəmdən aldıqları bəxşışlərlə burda, hərəmlər də sarayda kefdamaqda olsunlar, sizə kimdən deym, kimdən danışım uşaqlardan.

Bəli... Moda qariynan Müdə qarı uşaqları evlərinə gətirdilər. Baş hərəmin əmrinə görə kiçik bir sandıqçaya qoyub dəryaya atdilar. Yel qova-qova sandıqçanı götürüb apardı.

Sandıqça dəryada üzməyində olsun, sənə xəbər verim Əşəs divdən. Əşəs div divlərin padşahı idi, divlər diyarının hökmədəriydi. Cavanlığında göy üzüylə uçan vaxtı Bitlis padşahının qızı Reyhan xanımı görüb aşıqlamışdı, götürüb öz sarayına gətirmişdi, özünə arvad eləmişdi. Reyhan xanım ağılbənd gəlin idi, bilirdi ki, Əşəs divin əlindən heç cürə yaxa qurtara bilməyəcək, taleyinə boyun əymışdı. Yaxşı rəftarına görə birtəhər Əşəs divin sarayında dolanır, divlərin ölkəsini Əşəslə birlikdə ağıllınnan dolandırıldırırdılar. Amma övladları yoxuydu. Beləcə ömürləri yarıya çatmışdı, möhnət, qəriblik, hicran dərdi

Reyhanı qocaltmışdı. Amma onu da deyim ki, Əşəs div onun hər bir nazıynan oynayırdı. Nə istəsə yerin deşiyində olsa, göyün yeddi qatında olsa tapıb gətirirdi. Bircə evlərinə qayıtmadan başqa hər arzusuna əməl eləyirdi. Bir gün div yenə dövri-aləm səyahətinə çıxmışdı, göyün üzüynən uçurdu. Bir də gördü ki, dəryanın üzündə bir sandıqça üzür, yel qova-qova aparır. Əşəs div bir az aşağı endi, sandıqçanı caynaqlarına alıb göyə qalxdı: “Apararam Reyhan xanım üçün, bəni-insan əməlidid, baxar sevinər”—dedi. Cəld yolundan qayıtdı, sandıqçanı Reyhan xanımı gətirdi, Reyhan xanım onu eyvandaca açdırıldı: İlahi, bir də nə görə yaxşıdı: sandıqcanın içində qüdrətin kərəmindən iki körpə yatıb, baş barmaqlarını ağızlarına soxublar, əmcək kimi sorurlar, cəhənglərindən süd cari olur. Reyhan xanımı ağlamaq tutdu. Əşəs div dedi:

—Mehribanım, Reyhan xanımım, day neyçün ağlayırsan? Allah bizimkini verib. Biri oğlumuz, biri qızımız olar.

Reyhan xanım ürəyində uşaqlara acıyan divə minnətdarlıq, amma divlərdən də yaman olub körpələri suya atan divxislət adamlara nifrət, lənət yağıdırı-yağıdırı körpələri qucağına aldı. Yaxasını cirdi, hər iki qundağı yaxasından keçirib, övladlığa götürdü, analıq borcunu yerinə yetirməyə başladı. Oğlanın adını İbrahim, qızın adını Mahcamal qoydular.

Daha əsl məşguliyyətini tapmışdı. Əşəs div inək tapıb gətirdi; südünü körpələrə verirdilər. Körpələr aynan, ilnən yox, günnən, saatnan böyüyürdülər. Reyhan xanımının dərdi-zadı yadından çıxmışdı, mehrini uşaqlara salmışdı. Bircə an da onlardan ayrılmırıldı. Uşaqlar böyüyüb on səkkiz yaşa çatanda bir gün Əşəs div azarladı. Başını yerə qoyan kimi anladı ki, ömür karvanı bu dünyadan köçməyə hazırlaşır. Odu ki, Əşəs div arvadı Reyhan xanımı xəlvətcə yanına çağırıb, uşaqlardan gizlin ona vəsiyyət elədi, dedi:

—Reyhan xanım, mənim ömür karvanım köç başlayır bu dünyadan. Mən öləndən sonra heç kimə bildirmə. Qulağımın dalında qırx açar var. O qırx açarı götürərsən, sözümə diqqətnən qulaq ver: mənzilimizin altında bir qapı görəcəksən, əvvəlcən onu aç, iç-içə qırx otaq qapısı açacaqsan, hərəsində bəni-insana gərək olan min cür şey var. Birində pal-paltar, birində bəzək-düzək, birində ev avadanlığı, birində qızıl, gümüş, pul-para, lap axırıncı da tövlədə qırx gözəl at var. Biri boydan balaca, ciyinlərinin üstündə al qanaq, qarakəhər atdı. Bax, məndən sonra qohum-əqrabam divlər padşahlıq üstündə sənə də, uşaqlarımıza da əziyyət verərlər. Odu ki, bəni-insan içində olmalısız. Nə qədər var idim, sizə zaval yox idi, mən ölen kimi uşaqları da götürüb həmin otaqları gəzərsiz, könlünüzə nə yatarsa, halal xoşunuz olsun. Onları mən ömrüm uzunu adamlar içindən yiğmişəm, götürərsiz. Məni öz əlinlə kəfənləyəndən sonra da bax, o balaca qanadlı atı yükleyib, özünüz də minərsiniz. Nə qədər hay-küy eşitsəz də dala baxmazsız, at sizi lazımı yerinə—insanlar içində aparacaq. Amma bax, nəbadə-nəbadə birdən tamahsilanıb başqa göyçək atlara minərsiz ha! Onda uşaqlar da, sən də bad-fənaya gedərsiz. Bir də oğlumun nə çətin işi olsa köhlənə məsləhət eləsin.

Reyhanın gözləri yaşıla doldu, nə qədər olsa neçə illərin ömür yoldaşı dünyadan gedirdi, div də olsa onuynan yaxşı rəftar eləmişdi. Son nəfəsində də onuynan uşaqların qeydinə

qalırdı. Elə bunlar da Reyhanın zərif qəlbini kövrəltmişdi. Nə isə... Div vəsiyyətini tamam elədi, İbrahimlə Mahcamalı yanına çağırıldı, uşaqlar gələndə onların alnından öpdü, dedi:

—Balalarım, bütün yaşayınların son ucu—ölüm gəlib. Gedirəm bu dünyadan. Daha yes-yeşəkə adamlarsız. Ananızın sözünə qulaq asın, sizə birinci axırıncı vəsiyyətim budu; o nə dedi, eləyəsiz gərək.

İbrahimlə Mahcamal atalarının bu sözündən ağlamağa başladı. Div sözünü deyib gözlərini dünya ışığına yumdu. Reyhan Əşəsin vəsiyyətinə əməl eləyib cəld əlini onun qulağının dalına apardı, açarları çıxarıb kəfən hazırlığı görmək istəyəndə gözüyaşlı bacı və qardaş heyrətlə analarına baxıb dedilər:

—Sən neynirsən, ana! Əmilərimizə xəbər verək...

Reyhan tələsik dedi:

—Yox, balalarım! Atanızın məsləhəti belədi, dalımcان gəlin!

Reyhan Əşəs divi mafi-qaydaynan kəfənlədi, yerində irahladı və İbrahimlə Mahcamalı da özüynən götürüb sarayın zirzəmisinə endi. Əvvəlinci qapını açdı. Burada ev əşyası bəs deyincən idi. İlkinci otaqdan ipəkdən, məxmərdən, iynəbatmaz-qayçıkəsməzdən, zərxaradan, gendədurdan, atlazdan, kimxadan, şəmsüqəmərdən top-top, tay-tay yiğilmişdi. Üçüncü otaqda yaxalığına, qolbaqlarına, sinəsinə inci-mirvari, qaş-das düzülmüş, güləbətin tikilmiş palalar: çuxa, əba, tuman, köynək, arxalıq ürəyin istəyənəcən idi. Dördüncü otaqda bəzək şeyləri: qolbaqlar, bilərziklər, sırgalar, silsilələr, gərdənbəndlər, bazubəndlər, üzüklər, tel basanlar, beşinci otaqda əşrəfilər, tūmənlər, müxtəlif ölkələrin gümüş, mis və qızıl pulları tay-tay yiğilmişdi. Altıncı otaqda almaz, ləl cəvahirat, firuzə, zümrüd, yaqut sandıqlar dolusu qalanmışdı. İbrahimlə Mahcamal əlbəttə, bütün bunlardan bixəbər idilər. Heç birisini də nə tanıyor, nə də qiymətini bilirdilər. Amma Reyhan xanım padşah qızıydı, cavanlığı insanlar arasında keçmişdi. Odu ki, vəzndən yüngül, qiymətdən ağır, onlara oğulbaogul çatası qədər ləl-cəvahirat götürdü, xurcunlara doldurdu. Uşaqlara gərəkli pal-paltarından da az miqdarda xurcuna yiğdi, axırıncı-qırxıncı otağa gəldilər. İbrahim atları görcək həvəsidi:

—Ay ana can,—dedi,—nə gözəl heyvanlardı?! İndi ki gedirik, gəlin hərəmiz birinə minək, birinə də yükümüzü çataq.

Reyhan Əşəs divin sözlərini yadına saldı:

—Yox,—dedi,—atanızın vəsiyyətinə əməl eləyək gərək.

O, tövlənin dib tərəfinə getdi, burada baş axurda boydan bapbalaca, qara bir at vardi. Demə görmədim, lap dayça. Cınaqlarının da üstündə bir cüt odlu al qanad yanır. Hə, nə başınızı ağırdıdim. Reyhan xanım İbrahimlə Mahcamalı yanına çağırıldı, dedi:
Balalarım, atanız vəsiyyət eləyən at budu. Buna minəcəyik. Yükümüzü də buna çatacayıq. Ayrı atların bizə dəxli yoxdu. İndi minin, amma nəbadə-nəbadə dala qayıdır baxasız, bax,

nə səs-küy eşitdiz, işiniz olmasın ha!.. Yoxsa bad-fənaya gedərik... Divlər dalımızcan düşəcəklər.

Reyhan xanım cəld atı yüklətdirdi. İbrahim qənsərdə, Reyhan xanımla Mahcamal da tərkində yola düşdülər. Atın od qanadları onları havalandırıldı, onlar göyə qalxdılar. Elə bu vaxt dallarıycan səs ucaldı: "Ay qoyma, ay tutun, ay dayanın!" Kimdi dayanan? Dəlidi dala baxan!.. Asta qəçən namərddi... Bu minvalnan bir gecə-gündüz yol getdilər. Onlar alov qanadlı atın belində göynən, biz nağıl diliyən... Gəlib çatdılardı bir şəhərin qırığına. Atdan düşdülər, Reyhan xanım dayçaynan burda qaldı. İbrahimimi bazara göndərdi. Bir çadır aldırdı, gətirib şəhərin kənarında çadır qurdurdu. İçinə təpildilər. Sonra usta çağırıldılar, tez-tələsik çoxlu pul verib yaxşıca bir ev tikdirdilər. Yığıldılar içünə. Bir tövlə tikdirib, atı da bağladılar o tövləyə, durdular qulluğunda. Günlərin bir günündə Reyhan xanım fikirləşdi ki, İbrahimini göndərsin padşahın hüzuruna, bəlkə bir vəsilə düşdü, yaxşı bir işə-güçə düzəldi. Cavan oğlandı, boş-bekar gəzməyəcək ki!

Nəysə... Reyhan bir nimçəyə şaha layiq xeyli ləl-cəvahirat yiğib İbrahimini şahın hüzuruna yolladı. Oğlan saraya getməkdə olsun, sən demə, bu yer elə Adil şahın məmləkəti, bu şəhər də onun paytaxtı Bitlis imiş. Adil şah da o zamandan bala dağlı sinəsini öykələyə-öykələyə yanıb yaxılırmış. O iki küçük də böyüyüb hadağadan çıxıbmış. Amma Adil şah onlardan ayrılmır咪. Elə hər ikisini taxtının bu qıcıına, o qıcıına bağlayıb, öz əlilə də yeməklərini verirmiş. Özgə ölkələrdən bu vilayətə gələn elçilər də bu işə haqq təəccüblənirmiş. Qərəz İbrahim saraya çatdı, elçi daşını silib oturdu. Az keçmiş nədim gəlib onu Adil şahın hüzuruna apardı. İbrahim dalda nədim qabaqda, əlində də oğlanın xonçası içəri girəndə təəccüblü bir iş baş verdi. İtlər yerlərindən qimildənmadılar. Həmişə şahın taxt-tac otağına qeyri adam girəndə yerlərindən qalxıb bir ağız hürərdilər. Amma bu dəfə heç tərpəşmədilər də. Adil şah oğlanın üzünə baxanda ürəyindən nəysə elə bil bir isti su axdı. Çırpındı ürəyi, amma bir söz demədi. Oğlunu çox mehribanlıqla qəbul elədi. Payını-parçasını götürüb baxdı, yanına qoydu. Oğlana da qulluğunda ən yaxşı, hörmətli yeri—sağ əlinin altını göstərdi. Sağ əl vəzirinin yeriyydi. Adını-sanını soruştı. İbrahim də Reyhan ana öyrədən kimi cavab verdi. Cavablar da Adil şahın çox xoşuna gəldi. Oğlunu xeyli müddət yanından buraxmadı, onuynan birgə nahar elədi. Axşam düşənəcən yanından getməyə qoymadı. Qərəz Adil şahın könlünün quşu qondu İbrahimə. Hər gün gəlməyəndə darixirdi, nədimi göndərib yanına çağırıldı. Saray, iş-güt, hərəmxana yadından çıxmışdı elə bil. Bir gün sağ əl vəziri qızıyanın söhbətində qəziyyəni ona danışib dedi ki, bəs belə-bələ "saraya bir oğlan dadanıb, şah onu mənim yerimdə oturdur. Qorxuram ki, vəzifəmi də verə ona. Oğlan nə desə şah onun bir sözünü iki eləmir." Baş hərəm (axı o sağ əl vəzirinin qızı idi) bir söz demədi, tezə dayəsi Moda qarını yanına çağırıldı. Əlbəttə, Moda qarı əkiz tayıyan—ikinci hərəmin dayəsi Müdə qarıyanın gəldi saraya. Hərəmlər onları öyrətdi ki, gedin görün bu İbrahim kimdi? Əvvəlcən Moda qarı işə girişdi. Taxt-tac otağının pəncərəsindən içəri baxan kimi diksindi. Ürəyinə nəsə damdı. Səksəkəliydi axı! Cəld bir əlində imanı, bir əlində tumanı özünü xanımların hüzuruna çatdırdı:

—Ay xanımlar! Nə yatmısız indiyəcən? Onda mən sizə deyəndə ki, gəlin bu körpələrin başını batırıq—qoymadız, indi cəzanızdı çəkin! Bax, bu oğlan həmincə Adil şahın payyığan qızından dünyaya gələn oğlu. Sağ yanağında xalı var idi, özüm bələmişdim. Oğlanın da, qızın da...

Müdə qarı dedi:

—Sənin gözün qorxudan böyüüb, qorxan gözə çöp düşər, biri iki görər. Qoy bir mən də gedim baxım.

Müdə qarı da gedib pəncərədən baxan kimi elə bil onu ilan çaldı. Axır gününü əvvəlcədən gördü. Bildi ki, bu iş açılsa padşah onları ayğır quyruğuna, dəli qatırın quyruğuna bağlatdırıb, çöllərə buraxacaq. Canına vicvicə düşdü. Əl-ayağı titrəyə-titrəyə özünü hərəmxanaya çatdırıldı:

—Bəli, ay xanımlar! Moda bacım baxdı. Oğlan həmənki oğlandı. Amma lap şübhədən çıxməq üçün onun evinə getməliyik görək bacısı varmı?! Əgəmləri bacısı da varsa, onun da sağ yanağında həmən bu xaldan varsa, onda bu elə allahın qəzəbidi ki, biz düçər olmuşuq. Onların başını batırmaq lazımdı.

Qərəz... Müdə qarı gözətlədi. Axşamçağı, oğlan saraydan çıxıb evlərinə gedəndə dalışcan düşdü, qarabaqara onuynan getdi, gördü ki, evə çatanda qapıda iki zənənə xaylağı İbrahimin qabağına çıxdı. Biri ona “Can bala, gəlib çıxdın?” o biri də “Can qardaş, nə gec gəldin” dedilər. Elə qız qollarını açıb qardaşının boynuna sarılında Müdə qarı gördüyüünü gördü: Mahcamalın da sağ yanağında qara xalı var idi. Özü də qardaşının elə bil bir almayırdı, iki bölünmüştü.

Müdə qarı gördükərini gəlib hərəmxanada xanımlara danışdı. Müdə qarının sözlərinə diqqətlə qulaq verən Moda qarı dedi:

—Ay xanımlar, ürəyinizi yeməyin, sabah allahın köməkliyiynən mən onu bir gedər-gəlməz səfərə göndərim ki, siz də afərin deyəsiz. Səhər oldu, üzünüzə xeyirli sabahlar açılsın, Moda qarı başına qara çarşab saldı, əlinə səddanə təsbeh götürdü. Əsasına söykəyə-söykəyə özünü İbrahimgilin evlərinə çatdırıldı. Elə onda çatdı ki, nədim gəlib İbrahimini saraya aparmışdı. Reyhan xanımla Mahcamal qız oğlunu yola salıb içəri qayıdaqayıtda qarını gördülər. Bu şəhərdə tanış-tunuşları yox idi. Gülrüz, mehriban bir arvadnan tanış olmaqlarına sevindilər. Arvadı içəri gətirdilər, ona yeməkdən-içməkdən verdilər. Moda qarı hər yeri gəzdi, baxdı, dedi:

—Nə gözəl eviniz-eşiyiniz var... Dərdiniz qara günlüyü gəlsin, bu həyatın bircə yarasığı kəmdi: nə olaydı dərya atları bu tövlənizə bağlanayıdı. Yeyəydilər arpadan kişnəşəydilər. Hərdən-hərdən minib seyrə çıxaydınız, hamının gözü sizdə olaydı...

Moda qarı bu sözləri deyib getdi. Reyhan xanım bikeflədi. Əgər Əşəs div sağ olsaydı, onunçun dərya atlarını gətirərdi. Bircə arzusunu yerdə qoymamışdı Reyhanın. Axşam oldu, İbrahim saraydan qayıtdı, gördü ki, anası bikefdi. Soruşdu:

—Nə olub sənə, ana can?

Mahcamal dedi:

—Sənə nə var ki... Özün gündə saraya gedirsən, kef-damaqdasan. Amma biz analı-balalı tək-tənha, bağırmız çatlayır. Heç olmasa dərya atlarını gətirşəydin, bizim də könlümüz açılırdı...

İbrahim dedi:

—Elə bu? Bundan ötəri qəmlisiniz? Belə mənim bax bu qara gözlərim üstə. Çalışaram, taparam sizinçün dərya atlarını, təki qəmli olmayıń.

Oğlanın yadına atasının vəsiyyəti düşdü, tez gedib tövlədə od qanadlı atın axuruna yanaşdı, dərdini ona danışdı. At insan kimi dil açdı, dedi:

—Fikir eləmə oğlan, İbrahim! Bu hələ ağır iş deyil, ağır imtahan qabaqdadı. Get bazardan qırx dənə keçə al, bir pud da qırnan qatran gətir. Onları mən öyrətdiyim qaydaynan mənim belimə yapışdır. Min üstümə, sabah sübh tezdən min məni, gedək dəryanın kənarına. Atan Əşəs divin xatırınə dərya atlarını səninçün gətirrəm.

İbrahim bazara gedib qırx dənə keçə, bir pud da qatrannan qır aldı gətirdi, bunları o al-od qanadlı atın dediyi qaydada qatbaqt onun belinə, böyürlərinə yapışdırıldı. Sabahı günü gün qalxmamış yerindən qalxdı, atı tövlədən çıxartdı. Üstünə minib dərya kənarına gəldi. Burada atdan endi, at ona dedi:

—İbrahim, indi mən dəryaya baş vuracağam. Sən suyun üzünü gözdən qoyma! Mən suyun dibində dərya atları ilə vuruşacağam, suyun üzünü üç rəng köpük gələcək. Birinci dəfə sarı köpük tutacaq suyun üzünü, bil ki, davarı başlamışam. İkinci dəfə ağ köpük gəlsə bil ki, mən qazanmışam. Tez özünü bax, o yekə qayanın daldasına ver! Mən sudan çıxıb qırx dərya atını dalmcan evimizə aparacağam. Sən də gəl evə! Yox, elə ki, gördün suyun üzünü qırmızı qanlı köpük tutdu—bil ki, mənə üstün gəliblər, mən olmuşəm. Onda çıx qayıt get evinə!

İbrahim burda bildi ki, al-od qanadlı ata nə ağır iş buyurub. Onun gözlərindən öpdü. At özünü dəryaya vurdu. İbrahim bir az gözlədi, gördü hə budu dəryanın üzünü sarı köpük aldı... Ürəyi döyünməyə başladı. Xeyli intizar içində gözlədi... Bir də gördü ləpələr ağappaq qağayı kimi ağ köpüklərə büründü, çalxandı duruldu, duruldu çalxandı. Dəryadan at kişnərtisi eşidildi. Elə bil göy guruldadı, ildirim çaxdı. Sulardan kişnərti-kişnərti dalınca eşidildi, İbrahimin az qala hər şey yadından çıxmışdı. Elə al-od qanadlı atın kişnətisini eşitcək özünü nəhəg qara qayanın dalına verdi... Bir də nə gördü: qabaqda balaca boylu al-od qanadlı at... Dalıycan da qırx dərya atı kişnəyə-kişnəyə, oynasha-oynasha sulardan çıxıb götürüldülər... İbrahim qırx gözəl at gördü ki, bunların tayı-bərabərini ancaq atası Əşəs divin saray zirzəmisindəki qırxinci otaqda görmüşdü. Heç bir padşahın sarayında beləsi yox idi. Ürəyi sevinclə, fərəhli çırpındı. Atlar elə xoşuna gəlmişdi ki, elə xoşuna gəlmişdi ki... day nə deyim... Ürəyində atlara, onları yaradana, onun üçün gətirənə min afərin deyib evinə yollandı, gəldi görüdə atlар al-od qanadlı atın

tövləsində axurlara bağlanıblar. Bacısı Mahcamal, anası Reyhan xanım da atların gözəlliyinə tamaşa eləyirdilər.

Anası onu görən kimi dedi:

—Oğul, İbrahim! Bu iki gündə saraydan dönə-dönə adam gəlib sənin dalınca. Padşah səni istətdirib. Tez özünü saraya çatdır!

İbrahim buradan birbaşa saraya, Adil padşahın yanına yollandı, onu tezcə şahın taxt-tac otağına apardılar. Şah bir sevindi ki:

—Bala, İbrahim, hardaydın bu neçə vaxtı?

Padşah İbrahim üçün bərk darıxmışdı, onun söhbətlərinə mail idi. Elə bu zaman baş hərəmə xəbər getdi ki, bəs İbrahim gəlib şahın yanındadı. Baş hərəmlə ikici hərəm dayələrini çağırtdırdılar. Moda qarıynan Müdə qarı gəlib çıxdı. Baş hərəm dedi:

—Nə oldu bəs, dayə, sən İbrahimim gedər-gəlməzə yollamışdin? Odey şahın qulluğunda kef-damaqdadı.

Müdə qarı tez sözə qarışdı:

—Darıxmayın, ay xanımlar! Sabah mən onu elə bir gedər-gəlməzə yollayım ki, hər ikiniz mənə afərin deyəsiz.

Bəli, səhər oldu, üzünüzə səhər həmişə xeyrə açılsın. Müdə qarı yerindən qalxdı, çadrasını başına saldı, İbrahimgilə yollandı. O vaxt gəldi ki, İbrahim dərya atlarını yemləyib şahın hüzuruna yollanmışdı. Reyhan xanımla Mahcamal qız Müdə qarını sevinclə qarşılıdilar, qariya ehtiram göstərdilər. Müdə qarı bir az dincəlib ev-eşiyi gəzdi, atları bəyəndi:

—Yaxşı atlardı, amma atdan arvada nə fayda? Qəribəsiz, darıxırsız, nə yaxşı olardı, oğlun gedib oxuyan Narıncnan, gülən Turuncu gətirəydi, qoyaydınız qəfəsdə, bax, birini o kəlləyə, birini də bu kəlləyə. Səhərdən axşamacan Narınc oxuyayıd, Turunc güləydi, siz də baxıb fərəhlənəydiz.

Bəli, axşam İbrahim saraydan qaydanda gördü ki, anasıynan bacısı bikefdi, soruşdu:

—Nə olub sizə, ay mənim əzizlərim, niyə qəm bürüyüb üzünüüz?

Mahcamal dedi:

—Qardaş, sən gedirsən bütün günü sarayda kefdə-damaqda olursan. Biz qərib ölkədə heç kəsi tanımıraq, heç yana getmirik. Darixa-darixa qalrıq. Nə olaydı gedəydin, oxuyan Narıncnan gülən Turuncu da bizimcən gətirəydi... ürəyimiz açılıydi...

İbrahim gülə-gülə dedi:

—Elə bu?! O belə mənim bax, bu gözlərim üstə... Təki siz fikir eləməyin, a mənim əzizlərim!

İbrahim yenə atası Əşəs divin tapşırığı kimi özünü tövlədə al-od qanadlı atın hüzuruna yetirdi. At onu fikirli görcək, soruşdu:

—Nədi, İbrahim, nə olub? Sənə nə lazımdır?

İbrahim dedi:

—Anamla bacım oxuyan Narıncıa gülən Turunc istəyirlər...

At dedi:

—Hə, bu bir az çətindi, amma düzələn işdi. Darıxma. Sabah səhər tezdən çıxarıq. Atan Əşəs div hörmətinə oxuyan Narıncıa gülən Turuncu da gətirərik. Təki ananla bacın darıxmasın... Təkcə anan Reyhan bilmədən o qırx açarı götür özünnən. İki dənə də qəfəs al götür.

İbrahim saraya qayıtdı, padşahdan bir-iki günlük səfər üçün rüsxət istədi. Padşah dedi:

—Axı hara, nə üçün gedirsən? De, mən düzəldim. Sənsiz darıxıram, İbrahim!

İbrahim nə üçün getdiyini padşaha demədi:

—Onu gərək özüm düzəldəm, şahım! Başqası düzəldən iş deyil.

Qərəz Adil şah oğlanı heç buraxmaq istəmirdi. Ürəyi ona deyirdi ki, oğlan qorxulu səfərə gedir. Amma naçar qaldı, rüsxət verdi.

Səhər oldu, İbrahim üsulluca atası Əşəsdənqalma qırx açarı xəlvətcə götürdü. Al-od qanadlı atın üstünə süvar olub qəfəsləri qancıqabağıya bağladı, səfərə çıxdı. Yolda at ona dedi:

—İbrahim, indi sənin ata yurduna gedirik. Həmin oxuyan Narıncıan gülən Turunc sənin atan Əşəsin bağındadı. Amma sənin div əmilərin gəlməyini bilsələr hər tikəni qulağınca eləyərlər. Odu ki, gərək gecə, divlər yuxuya gedəndən sonra gedək. Mən bağa girə bilmərəm. Atlar hənirimini alıb kişindlər. Divlər ayılar. Sən gir həyətə. Həmin açarlarla qapıları aç. Biri başa girən qapınını, aç bağın qapısını. Bağda dürlü meyvə görəcəksən. Hər biri ağaclarдан sənə “gəl-gəl, məni dər gəl-gəl, məni apar” deyəcək. Nəbadə birinə də tamahsilənasən! Tez bağın ortasındakı əbrüşüm çinara yaxınlaş. Oxuyan Narıncıan Güllən Turunc həmin əbrüşüm çinardadı. Hər ikisini götür, ayrı-ayrı qəfəsə qoy dalına baxmadan geri, yanına qayıt! Sən Narıncıan Turuncu götürəndə, bağda hay-küy qopacaq, “Aparılsın! Kim apardı? Narıncı-Turuncu apardı. Məni də apardı. Səni də apardı. Qoyma getdi” səsi bağlı bürüyəcək, fikir vermə! Dala baxma ha!.. Birdən dönüb-dönüb doğma yurduna, keçmiş ev-eşiyinizə baxarsan... Nəbadə ha!.. Yoxsa divlər oyanar; ikimiz də məhv olluq...

İbrahim ata “baş üstə” dedi. Sözlərini sırga elədi, qulağından asdı. Könül arzusu elədi—ürəyinə yazdı. Ata öyündü kimi beyninə qazdı...

Axşamtərəfi gəlib ata yurduna çatdilar, İbrahimin ürəyi atlandı. Bildi ki, bu istək ata yurdunun qüssəsindən gəlir... Gecə düşənəcən at, İbrahim ata yurdunun mərzində saxladı tərpəşməyə qoymadı. Elə ki gecə düşdü, at dedi:

—Hə, İbrahim, divlər yatdı. İndi yeddi yuxuya gediblər, qəfəsləri də götür, qırx açarı da. Talahın sənə yar olsun, düş yola!.. Atan Əşəs div hörmətinə...

İbrahim qəfəsləri yəhərin qancıqabağından açıb cibindəki qırx açarı yoxladı. İstəkli al-od qanadlı atının gözlərindən öpüb ata yurduna, körpəlikdən əmrəzaya çatanacaq yaşıdagı evlərinə tərəf yol aldı... Gəlib həyatlırinə çatdı, ürəyi uçunurdu. “Burda atam bizi oynadırdı. Burda Reyhan ana bizə qum evciklər düzəldirdi. Burda Mahcamal bacımla evcik-evcik oynardıq...” Bildi ki, onu yurd məhəbbəti sehirləyir. Al-od qanadlı atın sözləri yadına düşdü. Ürəyinə daş bağladı, qırx açarı çıxardıb zirzəmiyə endi, bir-bir qapılanı açdı. Otaqlardakı gözəl aşyanı, ləl-cəvahiratı, geyim-kecimi gördü. İndi o bütün bunların qədir-qiyəmətini bilirdi. Axi insanlar arasında yaşayırıdı... Əlini bir şeyə uzatmaq istəyəndə al-od qanadlı atın sözləri yadına düşdü. Bildi ki, tamah ona qalib gəlmək istəyir. Tez özünü ələ aldı. Heç nəyə baxmadı. Bağın qapısını açdı. İlahi, nə gözəl idi atası Əşəs divin bağlı!.. Nə gözəl meyvələr yetişmişdi ağaclarда... hər biri də ona “gəl-gəl, məni dər...” deyirdi. İbrahim nəfsinə də “dur” dedi. Bağın ortasında göylərə dirənən əbrüşüm çinara yaxınlaşdı. Al-od qanadlı atın öyrətdiyi qaydaynan əvvəlcə oxuyan Narinci götürüb qəfəsə qoydu. Sonra da gülən Turuncu aldı, onu da qəfəsə qoydu. “Ağamı allah saxlasın” eləyib bağdan çıxməq istədi. İlahi ağaçdakı meyvələr bir şivən qopardılar gəl görəsən! İbrahimin ürəyinə qorxu doldusa da, al-od qanadlı atın sözlərini yadına salıb, qorxuya da qalib gəldi. Qapiya tərəf üz tutdu, hay-küyə qulaq vermədi. Dala baxmadı. Bağdan çıxb özünü ata yurdunun mərzində onu gözləyən al-od qanadlı ata yetirdi. Onda çatdı ki, at intizardan yorulmuşdu, az qala dalınca gedəcəkdi.

—Nə, gecikdin, İbrahim? Səhərin açılmasına az qalib.

—Məni qınama, ata yurdı şirin olur... Ayrıla bilmirdim...

Qərəz İbrahim ata süvar oldu, qəfəsləri də götürüb hərəsini bir tərəfdən yəhər qasına bənd elədi, yola düşdü. Sübhün gözü təzəcə açılmışdı ki, gəlib Bitlisə çatdı. Özünü evlərinə çatdırıldı. Qəfəsləri anası ilə bacısına verdi. Al-od qanadlı atını tumarladı, gözlərindən öpdü, aparıb tövlədəki axuruna bağladı, qabağına kişmiş-səbzə tökdü. Gəlib yatağına girib div yuxusuna getdi. Axi bütün gecəni yatmamışdı. Cavan yuxusu şirin olar...

Reyhan xanımla Mahcamal qız qəfəsləri qonaq otağına apardılar. Birini o başda, birini bu başda kəllə pəncərələrin üstünə bərkitdilər. Oturub heyran-heyran Narincin oxumağına, Turuncun gülməyinə qulaq asmağa başladılar. Elə bu vaxt nədim gəlib özünü onlara yetirdi. Soruşdu: “İbrahim gəlibmi? Şah onu soruşur.” Reyhan ana ilə Mahcamal qız dedilər: “Baş üstə, canımıza minnəti var. Şaha de ki, İbrahim gəlib, sağ-salamatdı; amma yorulub yatıb, duran kimi şahın qulluğuna gələcək.”

Nədim getdi. O yandan baş hərəm xəbər tutdu ki, İbrahim sağ-salamat gəlib çıxb, ikinci hərəmlə birlikdə qarları hüzura tələb elədilər. Moda qariynan Müdə qarı saraya hərəm otağına gələndə İbrahimini gördülər, İbrahim də yatıb doyub Adil padşahın yanına—taxt-tac otağına gedirdi. Qarilar baş hərəmlə ikinci hərəmin yanına gəldilər. Baş hərəm Müdə qarının başına bir kök qapaz salıb dedi:

—Nə oldu, ay ifritə, bəs sən İbrahimimi gedər-gəlməzə yollamışdır?

Moda qarı tez özünü irəli verdi:

—Qurbanın olum,—dedi,—darixma onda olmadı, indi olar. Vallah, sənə verdiyim südümə and olsun, elə bir kələk qurmuşam ki, bu dəfə daha onun üzünü nə Adil şah görəcək, nə də başqa birisi...

Moda qarı elə buradanca özünü İbrahimgilə çatdırıldı. İçəri girdi. Day indi köhnə tanış kimi gəlirdi. Ərknən hər yerə göz qoydu. Təriflədi:

—Bəh, bəh, maşallah, nə gözəl atlarınız var!.. Dərya atları ki.. Mən deyənlərdi... Kim gətirdi bunları sizə, qızım?

Reyhan xanım fərəhlə dedi:

—Oğlum İbrahim gətirib, ay ana!

—Biy, allah saxlasın!.. A bala, bəs bu oxuyan Narıncnan gülən Turuncu hardan almısız?

Mahacmal güldü:

—Qarı nənə, elə şey bazarda satılır ki, alaq? Onu da, göz dəyməsin, qardaşım İbrahim gətirib ki, qəriblikdə darixmayaq.

—Olsun, olsun...

Elə bu vaxt Narınc oxumağa başladı... Turunc güldü. Qarı da, Reyhanla Mahcamal da qulaq asdilar, doymadilar... Qarı dedi:

—Yaxşıdı, söz yox! Bu gözəl evin, bu yaraşıqlı atların, bu Narıncnan Turuncun bircə əskiyi var...

—Nədi, nənə?

—Nənən qurban, şirin qız, qardaşın gedib Dilaram cəngini gətirsəydi day bu evin heç bir əyər-əskiyi olmazdı.

Moda qarı bunu deyib qoyub getdi...

İbrahim evə gələndə gördü ki, bacısı çox fikirlidi, qızın çənəsindən tutdu, alnından öpdü, gözlərindən öpdü, dedi:

—Ay atam qızı Mahcamal bacım, sənin ay üzünə nə qubardı gəlib, nə dərdin var? Atam Əşəs yerinə qardaşın ölməyib, dərdin nə olsa, əlac elərəm...

—Can qardaş, canım qardaş, sənin də evlənən vaxtındı. Deyirəm gedib Dilaram cəngini gətirəsən. Deyirlər dünya gözəldi. Bir baxan, bir də baxım deyir... Bizə də qulaq yoldaşı olar...

İbrahim bacısına “baş üstə, can üstə” deyib tövləyə—al-od qanadlı atın yanına yollandı. At onu fikirli görən kimi soruşdu:
—Nədi, İbrahim, dərdin nədi?

İbrahim Dilaram cənginin adını çəkən kimi, al-od qanadlı atın canına elə bil titrəmə düşdü, elə bil atı ilan çaldı, dedi:

—İbrahim, hər kimdisə bu adam, səni ölümə, gedər-gəlməzə göndərir. Bax əsl qulluq, əsl çətin iş budu! Amma atan Əşəs div hörmətinə... Get ananla-bacınla görüş, qırx gün möhlət al. Özünlə heç nə götürməyəcəksən. Sabah gün çıxmamış evdən çıx, yola düşək...

İbrahim gəlib saraya getdi. Adil şahdan qırx günün səfərinə möhlət istədi, Adil şah onu buraxmadı:

—Oğul, İbrahim,—dedi,—özün görürsən ki, mənim oğul-övladım yoxdu, varisim yoxdu. Sən də mənim ürəyimə yatmışan. Getmə, qal yanında. Səni özümə varis eləyim, lap istəsən elə indidən şahlığı sənə verim. Özüm sənin qoca dostun kimi yanında qalım olənəcən. Amma getmə! Ürəyim qoymur... səni buraxa bilmirəm...

İbrahim qoca şahın əlindən öpdü, dedi:

—Çox, sağ ol, mənim hökmdarım! Amma mən bacıma söz vermişəm, gərək gedəm. Qırx günün möhlətinə... İnstəllah qayıdaram, sən nə istəsən onu elərəm. Söz verirəm ki, bu axırıncı səfər olacaq. Bir də heç yerə getmərəm...

Qərəz, İbrahim qırx dilnən Adil şahdan izin aldı. Evə gəldi, anasıynan, bacısıyan görüşüb halallaşdı, səhər olcaq, gün çıxmamış evdən çıxdı. Al-od qanadlı atını tövlədən bayira çəkdi, tellərini daradı, gözlərindən öpdü, yəhərə qalxdı, yola rəvan oldu. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, iyirmi gün gecə demədi, gündüz demədi yolun damarını qırdı, az getdi, üz getdi, iynə yarımlı yol getdi, gəlib Dilaram cənginin məmələkətinin sərhərdinə çatdı. Al-od qanadlı at nix dayandı, dedi:

—Mən day burdan o yana gedə bilmərəm, sərhədi keçsəm daşa dönnəm! İbrahim, sən düş! Bax, bu gördüğün dirəklər dirək deyil, sənin kimi cavan oğlanlardı ki, Dilaram cənginin gözəlləyini eşidib, onu aparmaq eşqinə bura gəliblər. Hamısını da Dilaram cəngi daşa döndərib. Bax, o gördüğün qəsr Dilaramındı. Mən onun xasiyyətlərini bilirəm, sənə öyrədim, get! Qalanı sənin cəldliyindən, bacarığından asılıdı. Dilaram hər gün azan vaxtı iş-güçünü qurtarır. Aşı balaca bir qazanda dəmə vurur. Həyəti çalğılıyır. Qumunu təpəcik kimi ortaya yiğir. Əlindəki sehrli qamçını bir dəqiqəliyə sancır o qum təpəciyinin üstünə. Keçib şam eləmək üçün əlini yuyur. Bax, o əlini yuyanda fürsət tapıb, bir dəqiqənin içində qamçını ələ keçirib “Sın sehr, sın!” deyə bildin, sehr sinacaq. Bütün bu daşlar adam olacaq, Dilaram cəngilikdən çıxıb sevimli bir qız olacaq, sən də gətirib onun kamına çatacaqsan. Yox, əgər fürsəti fövtə verdin, səndən qabaq o səni gördü, batdır! Sən də, mən də. Səni də bu gördükərin kimi daşa döndərəcək... Qərəz, taleyin, sənə yar olsun, atan Əşəs hörmətinə...

İbrahim al-od qanadlı atın dediklərini sinədəftər elədi, atın gözlərindən öpdü, Dilaram cənginin qəsrinə tərəf yola düşdü. Axşam azanınacan qəsrin barısından qızə göz qoydu. Elə ki, qas qaraldı, Dilaram cəngi qazanı dəmə qoydu. Həyəti yovşan süpürgəynən çalğılıyanda qamçısını belinə sancdı. Qum təpəciyi düzəltdi, qamçını belindən çıxarıb təpəciyin üstünə sancdı. Döndü ki, əllərini yusun, İbrahim ildirim kimi barıdan aşdı. Özünü qum təpəciyinə yetirdi, elə əli qamçıya dəyər dəyməz Dilaram cəngi geri döndü. İbrahimini gördü. Amma oğlanın gözəlliyyi ona elə təsir elədi ki, özünü saxlaya bilməyib dedi:

—Ol qurşağacan daş!

İbrahim qurşağacan daş oldu. Qız belə eləmişdi ki, hərdənbir onun gözəlliyyinə tamaşa eləyə bilsin. Bunlar burda qalsın, eşit atdan.

Qərəz... Al-od qanadlı at xeyli gözlədi, gözlədi, gördü ki, İbrahim gəlmədi. Bildi ki, Dilaram cəngi oğlanı daşa döndərib. Amma yerindən tərpənmədi. Ac-susuz, mərzdə dayandı, gündüz onu gün yandırıdı, gecə küləklər üzütdü, yağan yağış islatdı, qar dondurdu. At yerindən tərpənmədi. Zığa-palçığa batıb durduğu yerdə durdu, İbrahimin yolunu gözlədi gedər-gəlməz səfərindən. Qış qurtardı. Novruzun topu atıldı, təzə il yaxınlaşdı. Günlərin bir günündə atın dayandığı yerə yaxın daş dirəklərdən birinin üstünə üç göyərçin qondu.

Bunlar Dilaramın bacıları pəri qızları idi. At onları görən kimi tanıdı. Yavaşcadan kişnədi. Goyərçinlərdən böyükü onu gördü:

—Bacılı-bacılı!

—Can bacılı!

—O atı görürsüz?..

—Kimdi ki?..

—Əşəs divin qardaşıdı... Onun burda nə işi var?

Pəri qızları cildlərini dəyişdilər. Atın yanına gəldilər. Al-od qanadlı at başına gələn qəziyyəni başdan ayağa qızlara danışdı. İbrahimin də qəsrdə daşa döndüyünü söylədi. Qızlar gileyləndilər:

—Daha bu Dilaram ağını çıxardıb. Biboğlu Əşəsin də oğlunu daşa döndərib...

—Bəlkə tanımayıb...

Qızlar al-od qanadlı atı yuyub təmizlədilər. Ot verdilər. Cildlərini geyib qəsrə uçdular. Dilaram onları görcəyin dedi:

—Nə gecikdiz, bacılarım? Bayramınız mübarək, baharınız xoş gəlib...

Qızlar küskün-küskün dayandılar. Dilaram soruşdu:

—Mənnən niyə öpüşüb bayramlaşmırızsız, qızlar, a mənim dəcəl bacılarım?

Böyük qız dedi:

—Səninçün bayramdı... Amma biboğlu Əşəsin küləfətiyçin qarabayram.

Onlar həyətdə qurşağacan daşa çevrilmiş İbrahimim göstərib dedilər:

—Sən də day ağı eləmisən.

Dilaram soruşdu:

—Bu Əşəs biboğlunun oğludu? Bilməmişəm. Amma gözəlliyi xoşuma gəldi, yarıyacan daş elədim ki, hərdən-birdən işarası tamaşa eləyim. Yaxşı bunun canı sizə bayramlıq olsun, ol adam!..—deyib qamçısı ilə İbrahimə toxundu, İbrahim daşdan azad oldu. Goyərçinlərin kiçiyi dedi:

—Siz işinizdə olun, mən bibinəvəsini mərzəcən ötürüm...

Qərəz pələşov qız oğlanı götürüb qəsrən çıxartdı, barının dalında gizlətdi, dedi:

—Bax, axşam olan kimi Dilaram bizimnən şam yeməyinə əyləşəcək. Biz onun başını qatacağıq. Sən cəld tərpən, qum təpəciyinin üstündən qamçını götür, içəri gir, de: “Sın, tilsim, sin!” Qorxma! biz sənə zərər verməyə qoymarıq onu.

Qız İbrahimim o ki var öyrətdi. Axşam oldu, İbrahim göz-göz elədi, elə ki qızlar yemək süfrəsinin başında əyləşdilər, Dilaram qamçısını götürmək istəyəndə qızlar qoymadılar “neynirsən ey, biz burda, day bəsdi.” İbrahim bu sözləri eşidən kimi həyətə endi. Qamçını götürdü, tez qapiya çatdı. İçəri görüb gördü ki, qızlar Dilaramı süfrə başında elə əyləşdiriblər ki, qapını görə bilməsin, arxası qapiya olsun. İbrahim lap arxayınlasdı, girdi içəri. Qamçını Dilaram cənginin ciyninə, kürəyinə vurub dedi: “Sın, tilsim, sin!” Bir həyküy qopdu, elə bil yer lərzəyə gəldi. Bütün düz-dünyanı tutmuş daş dirəklər dönüb cavan oğlan oldu. Hərəsi öz ölkəsinə dağlışdı. Al-od qanadlı at başa düşdü ki, day qorxmaya bilər, tilsim siniib. Dilaram da cəngilikdən çıxb, gözəl Dilaram olub. Qərəz, qəsrin yanına gəldi. Gördü ki, İbrahim qızlarla plovu yeyib, səfər hazırlığı görür. Yiğildilar, yiğisildilar. Dilaram vəzndən yüngül, qiymətdən ağır nəyi vardısa götürdü, qəsrini bağladı, bacıları ilə öpüşdü, görüşdü, İbrahimlə birlikdə al-od qanadlı ata minib Bitlisə yol aldı.

Qırx gün əvəzinə səfər bir il çəkmişdi. Reyhanla Mahcamal intizar içindəydi. Adil şahdan gündə adam gəlib İbrahimim soruşturdu. Padşah bərk xəstələnmışdı. Birdən qapı açıldı, əvvəlcə Dilaram, dalınca da İbrahim içəri girdilər. Ana-bala, bacı-qardaş öpüşdülər, gördüşdülər. Reyhan xanım Dilaramın üzündən-gözündən öpdü, dedi:

—Bala, sən bu evə xoş gəlmisən, qədəmin mübarək!

Mahcamal da qızın boynuna sarıldı:

—Qardaşımın deyiklisinə də, özünə də qurban olum.

Reyhan xanım dedi:

—Oğul, İbrahim, Adil şah da sənin intizarındadı, tez saraya get.

İbrahim həyətə çıxdı. Al-od qanadlı atının gözlərindən öpdü, tellərini daradı. Belinin yəhərini alıb tumarladı, aparıb qırx dəryə atının bağlandığı tövlədə axuruna bağladı. Qabağına kişmiş tökdü. Bundan sonra saraya yollandı. Sarayda padşah qəm dəryasına batıb xəstə yatırdı, İbrahimdən ötəri burnunun ucu göynəyirdi. Əvəzində vəzir-vəkil, xüsusilə baş hərəm İbrahimin axırına çıxdıqlarına, onu gedər-gelməzə yolladıqlarına görə şad-xürrəm yaşayırdılar. Moda qariynan Müdə qarı da kef-damaqda, aldıqları pul, qızıl içində yaşayırdılar. Qəfil sarayda aləm bir-birinə dəydi. Xəbər çıxdı ki, Adil şahdan müştuluq alın, İbrahim gəlib çıxıb. Adil şah bu xəbəri eşidən kimi cana gəldi. Durub yerində oturdu. Oğlan içəri girən kimi onu qucaqlayıb bağırna basdı.

Bunlar burda dursun. O yandan Dilarəm xanım Reyhan anadan bütün əhvalatı soruşdu. Reyhan ana da Əşəs divin onu oğurladığından bu günə kimi başlarına nə gəlmışdisə, hamısını nağıl elədi. Divin uşaqları tapmağını, ölməyini, atları, Narınc-Turuncun gətirildiyini danişdi. Sonra da İbrahimin Dilarəmin dalınca getməyini söylədi. Bu zaman Dilarəm dedi:

—Hə, Reyhan ana, şükür elə ki, İbrahim sağ-salamat gəlib çıxb! Sənin dediyin o Moda qariynan Müdə qarı İbrahimi həmişə düz ölümə göndəriblər. İndi mən bilərəm onlara neynərəm.

Bu vaxt pəncərədən küçəyə tamaşa eləyən Mahcamal dedi:

—Odey, ikisi də bir əlində imanı, bir əlində tumanı gəlirlər bura, başlovlu.

Reyhan xanım dedi:

—Görəsən, genə nə pəstəha açacaqlar, qov getsinlər.

Dilarəm dedi:

—Yox, qovma! Lazım olacaqlar. Burda bir sərr var ki, onlar İbrahimi ölümə göndərirlər. Bilək görək.

Əvvəlcə Moda qarı içəri girdi. Dilarəm ona salam verməyə macal vermədi. Qamçısı ilə ciyninə toxunub dedi:

—Ol tövlə süpürgəsi!

Qarı o saat dönüb bulaşıq, kütmül süpürgəyə çevrildi. Reyhanla Mahcamal bir söz soruşmağa macal tapmamış, Müdə qarı içəri girdi. Dilarəm qamçısı ilə onun da ciyninə toxunub dedi:

—Ol ayaqyolu süpürgəsi!

Bu imansız qarı da o saat dönüb murdar, kütmül bir süpürgəyə çevrildi.

Axşam düşdü, İbrahim saraydan qayıtdı. Hərə yatağına çəkiləndən sonra Dilarəm yerindən qalxıb həyətə çıxdı. Qamçısı ilə binaya toxunub dedi:

—Ol mənim qəsrim kimi bir qəsr.

Ev dönüb qəsrə çevrildi. Hərə də öz otağında yatmışdı, səhər durub evi tanımadılar. Şəhanə bir qəsrə oyandılar. O yandan Adil şah da yuxudan durub pəncərədən baxanda şəhərin qırğında iri bir imarət gördü. Tez adam gəndərib xəbər bildirmək istəyəndə ona dedilər ki, qəsr İbrahimin evinin yerində düşüb. Nigarəncılıq padşahın ürəyinə elə əsər elədi ki, yerindən durub başının adamları ilə birlikdə İbrahimin görüşünə yollandı. Qabaqcə nədimi göndərildi ki, xəbərdarlıq eləsin. Şahın gəlməyindən xəbər tutan Dilarəm gözəl bəzənmiş qonaq otağına keçdi, Mahcamala dedi ki, tövlə süpürgəsi ilə ayaqyolu süpürgələrini gətirib bu otağın cəhənglərindən assın. Qız onun xahişini yerinə yetirdi. Balaca bir qazançanı Mahcamala verib həyətdə oturdu və dedi:

—Qonaqlar gələndə bu qazandan plov tökərsən, qazan boşaldıqca “dol, qazanım, dol” deyərsən, dolacaq, qorxma ha! Hamiya xörək çatar.

Padşahın adamları gəlib çıxdı, şah Mahcamalı balaca qazança ilə görüb narahat oldu ki: “İbrahimin xörəyi çatmayacaq, vəzir-vəkil ona güləcəklər.” Amma qızın qardaşına oxşarlığı onu heyran qoydu. Padşahi İbrahim qarşılıdı, onu qonaq otağına dəvət elədi. Padşah içəri girəndə murdar, pis qoxulu süpürgələri görəndə təəccüb elədi, əbasının ətəklərini yiğisdirib çımcəşə-çimcəşə içəri girdi, əlbəttə, qara köpəklər də onun sağında-solunda idi. Əyləşdilər. Vəzir, vəkil padşahın sağında-solunda oturdu. İbrahim qapı qabağında ayaq üstündə, əl əl üstə dayanıb padşahın və pərdə dalında anası, bacısı ilə birlikdə əyləşmiş Dilarəmin əmrini gözləyirdi. Dilarəm pərdə dalından soruşdu:

—Hökmdarım, sarayımızı necə gördün? Bəyəndin?

Adil şah dedi:

—Hər şey yaxşıdır, amma bircə bu süpürgələri başa düşmədim...
—Başa düşərsən, şahım! Onlar adı süpürgə deyil, sənin ən yaxın adamlarının adamıdır.

Hami təəccüb qalmışdı. Süpürgə nədi, adam nədi? Bu vaxt Dilarəmin göstərişiyinən Mahcamal pərdənin dalından çıxdı, əlindəki qamçını tövlə süpürgəsinə vurub dedi:

—Ol Moda qarı!

Sonra da qamçını ayaqyolu süpürgəsinə toxundurub dedi:
—Ol Müdə qarı!

Hər iki süpürgə dönüb Moda qarıynan Müdə qarı oldu. Adamların ağızı açıla qalmışdı. Qara köpəklər qarları görçəyin dartındılar, açıla hürməyə başladılar. Adil şah təəccüb içində dilləndi:

—Bu nə deməkdir?

Pərdənin dalından Dilarəm dilləndi:

—Hökmdarım, əmr elə Moda qarıynan Müdə qarı özləri nə ki, var, əhli-məclisə danışınlar.

Qarilar padşahın əmriylə nə ki törətmışdilər, İbrahimlə Mahcamalın doğulduğu gündən bu günəcən necə mən sizə nağıl elədim, eləcə də danışdilar. Axırda da dedilər:

—Elə Adil padşah, bil və agah ol! İbrahimlə Mahcamal sənin o gecə dünyaya gələn əkiztay balalarındı. O itlər isə biz qoyduğumuz küçüklərdir. Bizi baş hərəmlə ikinci hərəm bu işə məcbur elədi.

Qərəz, qəsrə bir hay-küy düşdü gəl gərəsən! Adil şah oğlu İbrahimlə qızı Mahcamalı bağırına basdı, üzlərindən, gözlərindən öpdü. Sonra da Reyhan xanım pərdənin o üzündən uşaqların necə tapıldığından, onların bu günəcən Əşəs divi ata, Reyhani ana bildiklərindən danışdı. Adil şah dedi:

—Oğul, gərək ananız saraya gələ.

Moda qariynan Müdə qarı tez xəbər verdilər ki, uşaqların anası çoxdan acliqdan, dərd-qəmdən, başına gətirilən qəzavü-qədərdən ölüb. Ömrünü balalarına bağışlayıb. Şahın əmriylə Moda qariynan Müdə qarımı, baş hərəmnən ikinci hərəmi hərəsini bir dəli qatırın quyruğuna bağlayıb çölə buraxdilar. Şah qırx gün qırx gecə İbrahimlə Dilarama toy vurdurdu. Adil şah İbrahimini öz yerində şah qoydu. Həmin gündən “bacımsan” dediyi Reyhani və qızı Mahcamalı əzizlədi. Əcal gəlib onu aparanacaq şən-şatır yaşadılar. Mən də sizə nağıl eləməyə gəldim.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004